



HƏDƏF KURSLARI
SİZİ HƏDƏFƏ APARAN ƏN İNAMLI YOL

Ünvan: Bakı şəhəri Həsən Əliyev 80B

Adress: Baku city Hasan Aliyev 80B

Tel: (+994 77) 555 01 21

VÖEN: 1700869861

E-mail: hedefkurslari@hedef.edu.az / www.hedef.edu.az

VÖEN: 1700869861

2022-2023-cü tədris ili üçün Azərbaycan dili fənn proqramı

IX sinif
(həftəlik I, II, III qruplar üçün 4 saat, IV qrup üçün 3 saat)

Ay	Həftə	Mövzu
Sentyabr	1	Fonetika. Səs və hərf. Sait səslər. Saitlərin deyilişi və yazılışı. Ahəng qanunu.
	2	Samit səslər. Samitlərin deyilişi və yazılışı. Sözlərin sonunda cingiltli samitlərin yazılışı və tələffüzü. Sonu <i>q</i> və <i>k</i> ilə bitən sözlərin yazılışı və tələffüzü. Qoşa samitlə bitən təkhecəli sözlər. Söz ortasında yanaşı gələn <i>tt</i> , <i>kk</i> , <i>pp</i> , <i>qq</i> samitlərinin tələffüzü. Vurğu. Sözlün sətirdən-sətrə keçirilməsi. Fonetik təhlil.
	3	MƏTN ÜZƏRİNDƏ İŞ (DIM-in 8, 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə)
	4	Leksika. Sözlün leksik və qrammatik mənası. Sözlün həqiqi və məcazi mənası. Təkmənalı və çoxmənalı sözlər. Omonimlər. Omonim və çoxmənalı sözlərin fərqi və oxşarlığı. Sinonimlər. Antonimlər. Frazoloji birləşmələr. Terminlər, Arxaizmlər, Etimologiya. Lüğətlər. Leksik təhlil.
Oktyabr	1	Sözlün tərkibi. Kök və şəkilçi. Leksik və qrammatik şəkilçilər. Sözlün başlanğıc forması. Şəkilçilərin variantları. Bir, iki və dördvariantlı şəkilçilər. Sözlü şəkilçilər.
	2	Söz yaradıcılığı: Sözlərin quruluşca fərqləndirilməsi. Düzəltmə sözlər. Eyniköklü sözlər. Mürəkkəb sözlər, onların yazılışı. Bitişik və defislə yazılan sözlər. Bəzi mürəkkəb sözlərin ayrı yazılması.
	3	MƏTN ÜZƏRİNDƏ İŞ (DIM-in 8, 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə)
	4	Morfologiya. Nitq hissələri. İsim. İsmnin əşyanın adını bildirməsi. Ümumi və xüsusi isimlər. Tək və cəm isimlər. Toplu isimlər. İsmnin quruluşca növləri. İsmnin mənsubiyyətə görə dəyişməsi: mənbə, mövqe, mənşə və kimi sözlərin mənsubiyyətə görə dəyişməsi. Bəzi isimlərin kökündən son saitin düşməsi.
Noyabr	1	İsmnin hallanması. Qeyri-müəyyən yiyəlik hal və qeyri-müəyyən təsirlik halın adlıq haldan fərqlənməsi. Şəxs sonluqları. İsmnin morfoloji təhlili.
	2	MƏTN ÜZƏRİNDƏ İŞ (DIM-in 8, 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə)
	3	Sifət. Əlamət və keyfiyyət bildirməsi. Sifətin quruluşca növləri, dərəcələri, cümlədə rolu. Sifətin morfoloji təhlili.
	4	Say. Miqdar və sıra bildirməsi. Sayın quruluşca növləri, sayın mənə növləri, numerativ sözlər. Sayların orfoqrafiyası. Defislə yazılan mürəkkəb saylar. Saylarla işlənən isimlərin təkdə və cəmdə olması. Sayın morfoloji təhlili.
Dekabr	1	MƏTN ÜZƏRİNDƏ İŞ (DIM-in 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə)
	2	Əvəzlik. Əvəzliyin əsas nitq hissələrinin yerində işlənməsi. Əvəzliyin quruluşca növləri. Əvəzliyin mənə növləri. Şəxs əvəzliyinin şəxsə və kəmiyyətə görə dəyişməsi. <i>O, bu</i> əvəzliliklərindən sonra vergülün işlənməsi. Əvəzliyin morfoloji təhlili
	3	Zərf. Zərfin hərəkətlə bağlı olması. Zərfin quruluşca növləri, Mürəkkəb zərflərin yazılışı. Zərfin mənə növləri. Zərfin sifət, say və s. digər nitq hissələrindən fərqlənməsi. Zərfin cümlədə rolu. Zərfin Morfoloji təhlili.
	4	MƏTN ÜZƏRİNDƏ İŞ (DIM-in 8, 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə)
Yanvar	1	Tətil
	2	Feil. Feilin mənə növləri, quruluşca növləri, Mürəkkəb feillərin orfoqrafiyası. Feilin qrammatik mənə növləri. Təsdiq və inkar feillər. Təsriflənən və təsriflənməyən feillər. Feilin təsriflənən formaları-Feilin şəkilləri. Feillərin şəxsə görə dəyişməsi. <i>İdi, imiş, isə</i> hissəcikləri.
	3	Feilin təsriflənməyən formaları. Məsdər, feili sifət, feili bağlama. Feili sifətin feildən düzələn sifətdən fərqləndirilməsi. feilin cümlədə rolu. Feilin morfoloji təhlili.
	4	MƏTN ÜZƏRİNDƏ İŞ (DIM-in 8, 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri)



HƏDƏF KURSLARI
 SİZİ HƏDƏFƏ APARAN ƏN İNAMLİ YOL

Ünvan: Bakı şəhəri Həsən Əliyev 80B

Adress: Baku city Hasan Aliyev 80B

Tel: (+994 77) 555 01 21

VÖEN: 1700869861

E-mail: hedefkurslari@hedef.edu.az / www.hedef.edu.az

VÖEN: 1700869861

		– Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə)
Fevral	1	Köməkçi nitq hissələri. Qoşma. Bağlayıcı. Qoşmanın müxtəlif mənə çaları yaratması. Təkhəcalı və çoxhəcalı qoşmalar. Qoşmaların yazılışı və tələffüzü. Qoşmaların omonimliyi və sinonimliyi. Bağlayıcı sözlər və cümlələr arasında əlaqə vasitəsi kimi. Mürəkkəb bağlayıcılar və onların yazılışı. Bağlayıcılarda vergülün qoyulması.
	2	Ədat, Modal sözlər, Nida. Ədatların fikrin təsirli deyilməsində rolu. Ədatların orfoqrafiyası. Bitişik və ayrı yazılan ədatlar. Təsdiq və inkar ədatlarda vergülün qoyulması. Ədatların omonimliyi və sinonimliyi. Modal sözlərdə danışanın fikrə münasibət bildirməsi. Modal sözlərdə vergülün işlənməsi. Modal sözlərin omonimliyi və sinonimliyi. Nida – hiss-həyəcan bildirməsi. Nidalarda vergülün işlənməsi. Nidaların omonimliyi və sinonimliyi. Morfoloji təhlil. Keçilmişlərin təkrarı.
	3	MƏTN ÜZƏRİNDƏ İŞ (DİM-in 8, 9, 10, 11-ci siniflər üzrə test toplusundakı mətn tapşırıqları və Hədəf nəşrləri – Azərbaycan dili (5-11) vəsaitindəki mətnlər üzrə)
	4	Söz birləşmələri: Söz birləşmələrinin quruluşu. Sadə və mürəkkəb söz birləşmələri. Mürəkkəb adlar. Mürəkkəb adların yazılışı. Söz birləşmələrinin əsas və əsili tərəfləri. Əsas tərəfə görə söz birləşmələrinin növləri. İsmi birləşmələrin yaranmasında yiyəlik hal və mənsubiyyət şəkilçilərinin rolu. Feili birləşmələr və onların növləri. Məsdər tərkibləri. Feili sifət tərkibləri. Feili bağlama tərkibləri. Cümlənin söz və söz birləşmələrindən fərqi. Sintaksis. Sintaktik əlaqələr: tabesizlik, uzlaşma əlaqəsi.
Mart	1	Cümlə. Cümlənin qrammatik əsası. Sadə cümlə. Cümlənin məqsəd və intonasiyaya görə növləri. Cümlə üzvləri. Cümlə üzvü anlayışı. Mübtəda. Mübtədanın ifadə vasitələri. Xəbər. Xəbərin ifadə vasitələri. Feili xəbər. Feili xəbərin feilin müxtəlif şəkilləri və frazeoloji birləşmələrlə ifadə olunması. İsmi xəbər. İsmi xəbərin ifadə vasitələri. Suala cavab verməyən var, yox, lazım, mümkün və s. sözlərin ismi xəbər kimi işləyə bilməsi. “ <i>Deyil</i> ” sözünün adlara qoşulması ilə yaranan ismi xəbərlər. Xəbərin mübtəda ilə şəxsə və cəmiyyətə görə uzlaşması.
	2	<i>Cümlənin II dərəcəli üzvləri. Tamamlıq.</i> Tamamlığın ifadə vasitələri. <i>Təyin.</i> Təyin. Təyinin ifadə vasitələri. <i>Zərflilik.</i> Zərfliyin mənaca növləri. Tərzi-hərəkət zərfliyi. Zaman zərfliyi. Yer zərfliyi. Məqsəd zərfliyi. Səbəb zərfliyi. Zərfliyin ifadə vasitələri.
	3	Tətil
	4	<i>Həmcins üzvlər.</i> Bütün cümlə üzvlərinin həmcins ola bilməsi. Həmcins və qeyri-həmcins təyinlər. Həmcins üzvlərdə tabesizlik əlaqəsi. Həmcins üzvləri bir-birinə bağlayan vasitələr. Həmcins üzvlərdə qrammatik şəkilçilərin ixtisarı. Həmcins üzvlərdə ümumiləşdirici sözlər. Ümumiləşdirici sözlərdə dürgü işarələrinin işlənməsi.
Aprel	1	<i>Cümlədə söz sırası. Əlavələr.</i> Əlavələrdə tire və vergül işarəsindən istifadə edilməsi. <i>Xitab. Ara sözlər.</i> Ara sözlərdə vergülün işlənməsi. <i>Cümlə.</i> Söz-cümlə. Söz-cümlələrin ifadə vasitələri. Sadə cümlənin şəxsə görə növləri. Müəyyən şəxslə cümlə. Qeyri-müəyyən şəxslə cümlə. Ümumi şəxslə cümlə. Şəxssiz cümlə. Adlıq cümlə.
	2	Cümlələrin quruluşca növləri. Sadə cümlənin bir, mürəkkəb cümlənin iki və daha artıq qrammatik əsasının olması. Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin bir-birinə bağlayan vasitələr (intonasiya, tabesizlik bağlayıcıları).
	3	Tabeli mürəkkəb cümlələr. Baş və budaq cümlə. Tabeli mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayan vasitələr (intonasiya, tabesizlik bağlayıcıları, <i>ki</i> bağlayıcısı, qarşılıq-güzəşt bağlayıcıları: <i>hərçənd</i> , səbəb bağlayıcıları: <i>çünki, ona görə ki, odur ki</i> , şərt bağlayıcıları: <i>əgər, hərəgah, bir halda, madam ki</i> , $-sa^2$, $-sa^2 + da^2$ ədatı, $-sa^2 + belə$ ədatı, $-mi^4$ sual ədatı).
	4	Tabeli mürəkkəb cümlələrdə vergül işarəsindən istifadə. Tabeli mürəkkəb cümlələrdə bağlayıcı sözlər.
May	1	Vasitəsiz nitq. Vasitəsiz nitqdə dürgü işarələri (qoşa nöqtə, dırnaq, tire). Vasitəli nitq.
	2	Dürgü işarələri
	3	Təkrar.
	4	Təkrar.
İyun	1	Təkrar.
	2	Təkrar.